

Tovuz-Qazax Ərazisində Yayılan Dərman Bitkilərinin Etnofarmokologi Əhəmiyyəti

S.C. İbadullayeva^{1*}, V.N. Abbasova²

¹AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ 1004, Azərbaycan;

*E-mail: ibadullayeva.sayyara@mail.ru

²Azərbaycan Dövlət Agrar Universiteti, Atatürk prospekti, 450, Gəncə AZ 2000, Azərbaycan

Məqalədə Kiçik Qafqazın şimalı-şərqində yerləşən Tovuz-Qazax ərazisində yayılan dərman bitkilərinin müalicəvi əhəmiyyəti barədə məlumatlar verilmişdir. Ən çox yayılan xəstəliklər və onların müalicəsində dərman kimi istifadə edilən 100-ə qədər bitki növü müəyyənləşdirilmişdir. Əhalinin yaşayış yerlərindən asılı olaraq, eyni dərman bitkisinin müxtəlif xəstəliklərdə müxtəlif qaydada istifadəsi aşkar olunmuşdur.

Açar sözlər: Etnobotanika, qeyri-ənənəvi dərman bitkiləri, etnofarmokologiya, Tovuz-Qazax ərazisi

GİRİŞ

Məlumdur ki, xalq təbabəti muxtəlif xalqların adət və ənənələrinin, mədəniyyətlərinin minillik təc-rubəsi əsasında formalasılmışdır. Tarix göstərir ki, müxtəlif xalqların dərman bitkilərindən istifadə və qəbul qaydaları fərqlidir və bunlar milli adət-ənə-nələrə əsaslanır. Müxtəlif xalqlar tərəfindən müxtəlif müalicə metodları işlənib hazırlanmışdır ki, bunları hazırlayan təbiblərin bəziləri bugündək məlum de-yildir. Bu müalicə metodları bu gün də xalq təbabəti inciləri kimi geniş tətbiq edilir (Qasımov və b., 2006; İbadullayeva və Ələkbərov, 2013).

Azərbaycanda ethnobotaniki biliklər bir nəsil-dən başqa nəslə şifahi yolla ötürülmüşdür. Lakin bütün bu məlumatlar indiyəcən tam sənədləşdirilməmişdir. Mövcud nəşrlər (Qasımov və b., 2006; Da-mirov və dr., 1982; Rabinovich, 1991; Altundag et al., 2015) əvvəlki ədəbiyyatlara söykənmiş (Алек-перли, 2001; Бромлей и Воронов, 1976), bununla da bitkilərin istifadə imkanları əhatə baxımından məhdudlaşmışdır. Bundan başqa, onların bəziləri müxtəlif yollarla qonşu ölkələr tərəfindən mənim-sənilmişdir (Mömin, 1402; Muin; Namik, 1987; Rabinovich, 1991). Buna görə də, Azərbaycanda istifadə edilən dərman bitkilərinin sənədləşməsində hələ də boşluqlar çoxdur. Son onillikdə Azərbay-canın bölgələrində ethnobotaniki tədqiqatlar aparılma-ğa başlanılmışdır (İbadullayeva, Agaeva, 2013; Ka-cumov və dr., 2009; İbadullayeva və dr.. 2010, 2012), lakin bütövlükdə Azərbaycan florasında qeyri-ənə-nəvi tibbdə istifadə edilən dərman birkilərinin mexa-nizmi tam təyin edilməmişdir.

Cari tədqiqatın məqsədi Tovuz-Qazax əra-zisində qeyri-ənənəvi tibbdə bitkilərdən istifadə imkanlarını araşdırmaq və onları sənədləşdir-məkdən ibarətdir.

MATERIAL VƏ METODLAR

Tədqiqat işi 2013-2017-ci illərdə dəniz səviyəsindən 29-1172 m hündürlükdə Azərbaycanın Kiçik Qafqaz Botaniki-coğrafi rayonunda yerləşən Tovuz, Ağstafa və Qazax rayonları ərazisində həyata keçirilmişdir. Cöl tədqiqatları marşrut metodu ilə ərazinin bütün qurşaqlarını əhatə etmişdir (Бейдеман, 1979; Крылова, Шретер, 1971). Aparılmış tədqiqatlar nəticəsində herbari materialları toplanılmışdır. Müsahibələr zamanı etnobotaniki metod və üsullardan istifadə edilmişdir (Guper, 2001; Martin, 2001). Müsahibələr tədqiqat ərazisinin 56 kənddən 200-ə qədər əhali arasında aparılmışdır. Öncə adı və çoxiyailən xəstəlikləri müalicə etmək üçün bitkilərin yerli adları, onların istifadə qaydaları, yayılma arealları, yiğilması və qurudulmasının haqqında məlumatlar toplanılmış, anket sorğuları üçün xüsusi blanklar hazırlanmışdır. Yerli əhalidən baytarlıq təbabətinə, ariçılıqda, uşaqların və böyüklerin xəstəliklərində istifadə olunan bitkilərin qədim adət-ənənələrə uyğun (dəmləmə, həlim və s.) şəkildə istifadəsi öyrənilmişdir. Müsa-hibələr əsasən yaşlı nəsildən götürülmüşdür.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Ümumilikdə, Kiçik Qafqazın müasir flora bio-müxtəlifliyində ali sporlu, çılpaqtioxumlu və örtülü-toxumlu bitkilər 1270-dən çox növə təmsil olunur. Xalq təbabətinə daxil olan dərman bitkilərinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, tədqiqat ərazisində 100-ə qədər bitki birbaşa təbii floradan toplanılaraq dərman məqsədilə istifadə edilir. Onların yaridan çoxu Farmakopeyalara (Гос. Фарм. СССР, 1989) daxildir. Tədqiqat zamanı əsasən haqqında məlumatlar toplanılmış bitkilərin

yayıldığı ərazilər təftiş edilmişdir. Yabani florada olan dərman bitkilərinin 80-dən artıq növünün təbii ehtiyatı boldur, lakin bəzi bitkilər də vardır ki, ehtiyatı az olsa da, becərilmə imkanları genişdir.

Cədvəl 1-də yaş məhdudiyyəti göstərilməklə müsahibələrin nəticələri verilmişdir. Müsahibələrdə ən dəyərli məlumatlar isə əsasən yaşlı nəsildən alınmışdır (Şəkil 1).

Cədvəl 1. Müsahibələrdə iştirak edən insan populyasiyaları

	Kişi	Qadın	Uşaqlar və gəncər	Biologiya müəllimi	Əczaçı
Sayı	80	135	16	6	3
Yaşı	50-78	55-90	10-23	35-45	40-55

Şəkildən göründüyü kimi, əsas məlumatlar 80-90 yaş arasında olan populyasiyalar arasında keçirilmişdir. Xəstəliklər və onların ərazi kəndlərində yayılması barədə məlumatlar cədvəl 2-də öz əksini tapmışdır. Cədvəllərdə göstərilən xəstəliklərin elmi adları ədəbiyyata əsaslanmışdır (Машковский, 2000).

Aparılan tədqiqatlar zamanı ümumi xəstəliklərin müalicəsində istifadə edilən bitkilərin siyahısı tərtib edilmişdir ki, bunlar ümumilikdə 34 fəsiləni təmsil edir. Dərman məqsədi üçün istifadə edilən növlər əsasən *Asteraceae*, *Fabaceae*, *Asphodelaceae* və növ sayına görə çox olan *Poaceae* fəsilələrinə aid nümayəndələrdir. Bəzi fəsilələrə aid növlər də vardır ki, onlar bir növlə təmsil olunsalar da, müalicə şəhatəsi genişdir.


Müsahibələrdə ən çox xatırlanan dərman bitkiləri aşağıdakılardır: kəklikotu, nanə, yolotu, yemisan, itburnu, bədrənc, solmazçıçək, qantəpər, dazito, cirə, zirə, qəpikotu, alaşanqal, baldırqan və s. Bəzi hallarda isə dərman bitkilərinə heyvani mə-

sullar əlavə edilməklə tətbiq edilir.

Tovuz-Qazax ərazisində ümumilikdə 100-ə qədər bitki dərman kimi işlədir ki, bu da 30-a yaxın xəstəliklərdə tətbiq edilir. Müsahibələr zamanı bəzən elə bitkilərin də adı çəkilir ki, onların müalicəvi əhəmiyyəti barədə ədəbiyyatda məlumatata rast gəlinmir və ərazidən toplamış 5 bitkinin ilk dəfə cari tədqiqatda istifadəsinə dair yeni məlumatlar əldə edilmişdir ki, bu sahədə tədqiqat işi davam etdirilir. Bu da dərman bitkiləri barədə yeni məlumatların sənədləşdirilməsi ehtiyacının göstəricisidir.

Şübhəsiz Tovuz-Qazax ərazisində qeyri-ənənəvi tibbi təcrübələrdə istifadə edilən və cari tədqiqat ilə əldə edilən yeni biliyin zənginliyi digər faydalı (qida, texniki, ətirli-ədvayıyyəi, yem və s.) bitkilər üzərində də etnobotaniki tədqiqatlar aparmağın əhəmiyyətini göstərir. Digər tərəfdən kəndlərdə çox-əhatəli klinikalar mövcud deyil, insanların böyük şəhərlərə gedib-gəlməsi çətinlik törədir. Bu biliklər barədə məlumatların Azərbaycanın digər kəndlərinə də yayılması icmaların ümumi rifah halının möhkəmlənməsinə şərait yarada bilər.

Maraqlı haldır ki, Tovuz rayonunun yüksək dağlıq ərazilərində olan Əlibəyli, Ağdam (d.s.h. 1121 m), Yuxarı Öyrüşlü, Aşağı Öyrüşlü (d.s.h. 1172 m) kəndlərdə yaşayan icmaların dərman bitkiləri ilə bağlı fikirləri, aşağı ərazilərdə - Aşağı Mülkülü (334 m), Bozalqanlı, Aşağı Quşcu (306 m) yaşayanlarla nisbətən fərqlənir. Eyni zamanda, Ağstafa rayonunun 29 m dəniz seviyyəsində yerləşən Böyük Kəsik kəndində dərman bitkiləri ilə bağlı məlumat əldə edə bilmədik. Görünür, bu ərazidə dərman bitkiləri geniş yayılmadığı üçün icmaların məlumatları demək olar ki, yox dərəcəsindədir.



Şəkil 1. Müsahibələrdə iştirak edən yaşlı nəslin göstəriciləri

Qazax rayonunda Dəmirçilər, Xanlıqlar kimi orta dağlıq ərazi (d.s.h. 814 m) kəndləri icmaları xüsusən mədən-bağırşaq və soyuqdəymə xəstəliklərinin otlarla müalicəsi barədə maraqlı iddiyalar irəli sürdürlər. Elə xəstəliklər vardır ki, yerli icmalar onların adını tez-tez çəkir və müalicəsi üçün müəyyən dərman vasitələrinin olmasını göstərsələr də, bitkilərə üstünlük verilər. Yoluxucu xəstəliklərin və bəzən hətta belə ölümə səbəb olan xəstəliklərin müalicəsinə dərman otlarında görürər. Eyni zaman da, bu bitkilərin böyük əksəriyyəti qida bitkiləridir. Məsəslən, ağ tutun (*Morus alba* L.) təzə və qurudulmuş, xidalanmış meyvələri böyrək xəstəliklərinin müalicəsində, qəbizlikdə və işlədəci vasitə kimi istifadə olunur. Müxtəlif virus xəstəliklərində qəpikotu növləri (*Hedysarum* spp.) ekstraktının müalicəvi əhəmiyyəti də qeydə alınmışdır. Halbuki, yalnız Azərbaycan florası üçün xas olmayan *H.alpinus* L.- alp qəpikotu və ya qəpiklicəsi virus və bakteriya əleyhina dərman bitkisi kimi Farmakopeyalara daxil edilmişdir.

Müxtəlif bölgələrdə əhali arasında aparılan sorgular nəticəsində məlum olmuşdur ki, bu və ya digər eyni növün istifadəsi zamanı, dərman vasitələrinin hazırlanması qaydasına görə də fərqlənir. Qeyd etmək lazımdır ki, Tovuz rayonunda xalq təbabətində təqiq olunan bəzi növlər lokal xarakter daşıyır. Məs., ardıcın (*Juniperus oblonga* Bieb.) bəzi hissələrində iri buynuzlu heyvanlarda baş-

verən göz xəstəlikləri zamanı istifadə edirlər. Digər rayonlar bu məlumatlardan xəbərsizdir. Tovuz rayonunun Əsrik, Ağbulaq, Böyük qışlaq əhalisi stomatit və paradontoz zamanı Acılığın - *Ephedra aurantica* Takht.et Pahom. (=*E.intermedia* Schrenk.) növündən hazırlanan dəmləmədən istifadə edir. Lakin, Qazax rayonunun əhalisi analoji xəstəlik zamanı elə bir bitkisəl müalicə barədə məlumatızdır.

Aparılan sorğular zamanı bitkilərin orqanlarının da fərqli istifadəsinə rast gəlinir. Məsələn, icmalar arasında bagayarpağının (*Plantago major* L., *Plantago lanceolata* L.) təzə yarpaqları müxtəlif yaraların müalicəsində istifadə olunduğu halda, bəzi kəndlərdə bu məqsədlə bütöv bitki xammalından istifadə edilir.

Tovuz-Qazax ərazisinin qədim mədəniyyətinin ən mühüm xüsusiyyətlərindən biri də dərman bitkiləri ilə bağlı olan xalq təbabətinin mistik-mifoloji təsəvvürlərlə vəhdətdədir (Azərb. Mif. Mətn., 1988). Buna misal olaraq itburnu bitkisini göstərmək olar. Belə ki, mifoloji fikirlərə əsasən, bitkinin meyvəsini günbatandan sonra toplamaq qadagan olunur. Ardıc, Üzərlik, İlankölgəsi növlərinin toplanılması xüsusi müqəddəs sözlər vasitəsi ilə həyata kecməlidir ki, bu da xəstənin psixikasına müsbət təsir göstərir. Bəzən dini təsəvvürlər (bitkilərin toplanılması ilə bağlı) dərman növlərinin qorunub saxlanılmasına kömək edir. Məsələn, üzərlik (*Peganium harmala*) elə ərazidən toplanılmalıdır ki, ora xoruz səsi çatmasın və s.

Cədvəl 2. Tovuz-Qazax ərazisində xəstəliklər zamanı dərman bitkili ilə müalicə edilməsinə dair sorğuların nəticələri

Ürək-damar	Degenerativ	Həzm	Başqa xəstəliklər	Ağrı	Reproduktiv	Ağ ciyər xəstəlikləri	Dəri-zöhrəvi xəstəlikləri
Qan qatılığı (çırklənməsi) 5 ^a 9 ^b	Döş xərcəngi 11 ^a 3 ^b 40 ^c	Qəbizlik 3 ^a 11 ^b	Daxili parazitlər 3 ^a 11 ^b	Abdominal ağrılar 3 ^a 11 ^b	immun sistemi zəifliyi 5 ^a 2 ^b 1 ^c	Kəskin tənəffüs infeksiyaları 2 ^a 12 ^b	Herpes 15 ^a 2 ^b
Ürək problemləri 3 ^a 11 ^b 3 ^c	Uşaqlıq xərcəngi 6 ^a 8 ^b 24 ^c	Diareya 1 ^a 13 ^b 5 ^c	Ruhi (psixi) xəstəliklər 4 ^a 10 ^b	Baş ağrısı 4 ^a 10 ^b	Çətin keçən hamiləlik 8 ^a 6 ^b	Astma 5 ^a 9 ^b 15 ^c	Yara-xora 3 ^a 11 ^b
Yüksək qan təzyiqi 4 ^a 10 ^b 14 ^c	Şəkər 10 ^a 4 ^b 7 ^c	Öd xəstəliyi 2 ^a 12 ^b		Diş ağrısı 2 ^a 12 ^b	Sonsuzluq 9 ^a 5 ^b	Öskürək 1 ^a 13 ^b	Trofik yaralar 2 ^a 12 ^b
Əzələlərdə keyimə və şişkinlik 2 ^a 12 ^b	Daxili şışlər 7 ^a 7 ^b	Hiçquriq 2 ^a 12 ^b		Qarın ağrısı (sancılanma) 6 ^b	Prostat 1 ^a 13 ^b	Vərəm 7 ^a 1 ^b 9 ^c	
	Qaraciyər problemləri 3 ^a 11 ^b	Bağırşaq pozğunluqları 4 ^a 10 ^b		Menstral ağrılar 1 ^a	Yumurtalıq 1 ^a 13 ^b		
		Bəlgəm 3 ^a 11 ^b			Sifilis 1 ^a 2 ^b 4 ^c		
		Hemoroid 3 ^a 11 ^b					
		Mədə ağrıları 8 ^a 6 ^b			Uşaqlıq (rəhm) pozğunluqları 2 ^a 12 ^b		
		Qusma 1 ^a 13 ^b					
-	-	-	11 ^d	9 ^d	7 ^d	12 ^d	20 ^d

Qeyd: Rəqəmlər kəndlərin sayını göstərir. a)müsahibələrdə tez-tez xatırlanan; b)müvafiq dərəcədə xatırlanan; c) ölümə səbəb olan xəstəliklər (Dünya Səhiyyə təşkilatına müvafiq olaraq); d)yoluxucu xəstəliklər

Cədvəl 3. Tovuz-Qazax ərazisində müxtəlif xəstəliklərdə işlədilən dərman bitkilərinin bioekoloji və farmokoloji xüsusiyyətləri

Bitkilərin latın adı	Çiçək və meyvə fazası	İstifadə edilən orqan	Xəstəliklərdə istifadəsi
<i>Achillea millefolium</i> L.	VI-X	Yarpaqları və çiçəklənən ucları	Dairəvi qurd xəstəlikləri, qastrit və anemiya, ödqvucu, qaraciyər və mədə-bağırsaq xəstəlikləri, nevrasteniya, revmatizm, bronxial astma, ekzema
<i>Acorus calamus</i> L.	VI-VII	kökümsovı	Vərəm, mədə-bağırsağ, tənəffüs yolları katarı, böyrək və sidik yollarının iltihabı, plevrit, dalaq, qaraciyər xəstəliklərində işlədir
<i>Armoracia rusticana</i> Gaert. et Mey.	V-VII	Giləmeyvə və yarpaq	Gecə enurezi, revmatizm, qastrit, xroniki tonzillit, stomatit, oynaqların deformasiyası; ishalda, dezinteriyada, enterokolit, kəskin və xroniki mədə-bağırsaq xəstəliklərində işlədir
<i>Artemisia absinthium</i> L.	VII-IX	Çiçək qrupu və yarpaq	Mədə-bağırsaq, tənəffüs yolu xəstəlikləri, böyrək və sidik kissəsinin iltihabı, ağciyər vərəmi, irinli yaralar, xoraların, çatların müalicəsində işlədir
<i>Asparagus officinalis</i> L.	V-VII	Kökü	Sinqa, revmatizm, otit, angina, gec sağalan yaralar, bəlgəmgətirici kimi və iştahsızlıqda işlədir
<i>Bidens tripartita</i> L.	VII-X	Çiçək, yarpaq	Qastrit, xora xəstəliyi, qanlı ishal, daxili qanaxmalar, ağrı sakitləşdirici, antisептик və antibakterial vasitə kimi işlədir
<i>Bryonia alba</i> L.	V-IX	Kök və kökümsovı	Mədə-bağırsaq və onikibarmaq bağırsağın xəstəliyi, bronxit, soyuqdəymələr, öskürək, qurdqvucu kimi, eyni zamanda psixoloji pozğunluq
<i>Centaurium umbellatum</i> Gilib.	VI-X	Kökümsov və köklərində	Revmatizm, diabet, ağciyər xəstəlikləri, göyöskürək, böyrək ağrıları, sidik kissə iltihabı, epilepsiya, sidikqvucu, qaraciyərin funksiyasını yaxşılaşdırın vasitə kimi işlədir
<i>Cichorium intybus</i> L.	VII-X	Səbətdə çiçəkləri	Bağırsaq spazmı və iltihabı, meteorizm, ishal, qicolma əleyhinə, sidikqvucu, çiban, irinli yaralar, revmatizm, bronxial astma, ekzema, qastrit, enteritdə işlədir
<i>Helichrysum plicatum</i> D.C.	VI-VIII	Çiçək qrupu və yarpaq	Mədə-bağırsaq, qaraciyər xəstəliklərində, ishalda, tərqovucu, baş ağrıları, oynaq ağrıları sarılıq, qoturluq, qurdqvucu kimi işlədir
<i>Inula helenium</i> L.	VII-X	Aşağı yarpaqları və cavan ucları	Raxit, gecə sağalan bisəməcə, diatez, sarılıq, dəri xəstəlikləri, artirit, qaraciyər və dalaq xəstəlikləri, qızıl yel, həzmi yaxşılaşdırın, iştahani artırın
<i>Iris germanica</i> L.	V-VI	Becərilir. Yerüstü hissə	Avitaminoz, mədə-bağırsaq xəstəliyi, köpmə, meteorizm, qan azlığı, sarılıq, qanaxmalarda istifadə olunur. İştah artırıcı təsirə də malikdir.
<i>Matricaria chamomilla</i> L.	VI-VIII	Kökü və yerüstü hissəsi	Xroniki qəbzlik, ekzema, pigmentli ləkələrin temizlənməsi, yaniq, qaraciyərin xroniki xəstəlikləri, sarılıq, sidik kissəsi, böyrək, dəri xəstəlikləri, malyariyanın profilaktikası, anemiya, revmatizm və yuxusuzluqda işlədir
<i>Fumaria officinalis</i> L.	VI-VII	Toxumları	Pankreatit, xolesistit, xroniki hepatit, xroniki qastrit, enterokolit, qurdqvucu, tər-sidik ifrazını artırın, ekzema və öskürək əleyhinə
<i>Punica granatum</i> L.	V-XI	Kökümsovı	İştah artırın, həzmi yaxşılaşdırın, qazqovucu, mərkəzi sinir sisteminin tonusunu artırın, ödqvucu təsir göstərir
<i>Tanacetum vulgare</i> L.	VI-IX	Kök	Dezinteriya, mədə katarı, qan azlığı, sarılıq, ödqvucu kimi, qaraciyər, böyrək xəstəlikləri, şəkərli diabet, revmatizm, malyariya, soyuqdəyme
<i>Taraxacum officinale</i> Wigg.	V-VIII	Qabiq və meyvə	Mədə-bağırsaq və böyrək xəstəliyi, qurdqvucu, angina, diş əti iltihabı, qızdırma, şəkərli diabet, öskürək əleyhinə, susuzluğa qarşı, revmatizm və organizmin möhkəmləndirilməsində işlədir
<i>Tussilago farfarea</i> L.	III-VI	Çiçək qrupu	Böyrək, öd yollarının müxtəlif xəstəlikləri, askaridoz, qanbərpədici, bəzə dəri xəstəlikləri
<i>Viburnum opulus</i> L.	V-IX	Kök	Oynaq revmatizmi, ürək əzələsinin tonusunu artıraraq arterial təzyiqi yüksəldir, yüngül işladıcı
<i>Herniaria glabra</i> L.	VII-X	Qozacıqları	Spazmolitik, ağrı kəsici, yuxugətirici, iştah artırıcı, iltihab əleyhinə, sidikqvucu, qicolma əleyhinə, qurdqvucu təsirə malikdir
<i>Nigella sativa</i> L.	V-VI	Ləçəklər	Göy öskürək, ekzema, dəmirov, bronxit, bronxial astma, mədə-bağırsaq xəstəlikləri, plevrit, qicolma əleyhinə, sına yumşaldıcı və iltihaba qarşı işlədir
<i>Verbascum densiflorum</i> Bertol.	VI-X	Yerüstü hissəsi	Öd kissəsi, qaraciyər xəstəlikləri, qastrit, dispepsiya, gec sağalan yaralarda, plevritdə, ağciyər və dalaq xəstəlikləri, qurd və sidik qovucu kimi istifadə edilir
<i>Vaccinium myrtillus</i> L.	VI-VIII	Yarpaq və yetişmiş meyvələr	Qaraciyər xəstəlikləri, hipoasit, qastrit, revmatizmin oynaq forması, gecə enurezi, singa, qurdqvucu, ishalda istifadə edilir
<i>Vaccinium vitis idaea</i> L.	V-XI	Yerüstü otu	Böyrək xəstəlikləri, sidik kissəsi xəstəlikləri, gecə enurezi, kəskin nefrit, revmatizm, sidik kissəsi spazmi, oğlan uşaqlarında yumurtalıqlarda su yiğilan zaman istifadə edilir

Aparılan anket sorğusu zamanı bir sıra xəstəliklərin müalicəsində eyni bitkilərin işlədilməsi barədə məlumatlar əldə edilmişdir və bu müxtəlif kənd icmaları tərəfindən söylənilmişdir. Bu bitkilərin bioekoloji xüsusiyyətləri və istifadə sahələri barədə 3 sayılı cədvəldə izahat verilmişdir. Cədvəldən də görünüyü kimi müxtəlif insanlar eyni bitkinin müalicəvi təsiri barədə müxtəlif xəstəlikləri göstərirler. Bu müalicə üsulları əsasən dəmləmə (ekstrakt) daxilə qəbul edilməklə gündə 1-2 dəfədən çox olmayaraq, təpitmə (pörtlətmə) dəriyə ya-xma qoyulmaqla, bəzən də açıq yaralarda quru bitki tozu səpmə üsulu ilə həyata keçirilir.

Tədqiqatın sonunda ərazi florasının faydalı xüsusiyyətləri ilə fərqlənən (dərman, qida, texniki, aromatik və s.) bitkiləri barədə kitabça tərtib edilməsi və kənd bələdiyyələrinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, 2013-2017-ci illərdə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Tovuz-Qazax ərazisində yaşayan əhalinin sorğusuna əsasən 100-ə qədər bitki dərman kimi istifadə edilir. Əhali yaşayış yerlərində asılı olaraq eyni dərman bitkisini müxtəlif xəstəliklərdə müxtəlif cür istifadə edir. Xalq təbabətində istifadə olunan bitkilər dini inanclara əsasən də tədbiq olunur.

ƏDƏBİYYAT

- Azərbaycan mifoloji mətnləri** (1988) Bakı: 76 s.
Qasımov M.Ə., Qasımovə T.A., Qədirirova G.S. (2006) XXI əsrin dərman bitkiləri. Bakı: Elm, 429 s.
Ibadullayeva S., Ələkbərov R. (2013) Dərman bitkiləri (Etnobotanika və Fitoterapiya) // Medicinal plants (Ethnobotany and Phytoterpapy). Bakı: Elm, 331 s.
Mömin M. (1402 (hicri tarix ilə)) Töhfeyi-həkim Mömin (əlyazmalar). Tehran.
Muin M. Fərhəngi-farsı (əlyazmalar). Tehran. I-VII cildlər.
Orkun N.N. (1987) Eski türk yazıları. Ankara, 40 s.
Алекперли Ф.У. (2001) Тысяча и один секрет Востока. Том I. Баку: Тураг, 505 с.
Бейдеман И.Н. (1979) Методика изучения фенологии растений и растительных сообществ. Новосибирск: Наука, 15 с.
Бромлей Ю.В., Воронов А.А. (1976) Народная медицина как предмет этнографических исследований. СЭ, Т. 5: 3-18.

Государственная фармакопея СССР (1989)

Вып. 2: Общие методы анализа. Лекарственное растительное сырье. МЗ СССР. IX изд. М: Медицина, 400 с.

Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., Керимов Ю.Б. (1982) Лекарственные растения Азербайджана. Баку: Маариф, 1982, 319 с.

Ибадуллаева С., Агаева Э.З. (2013) Этноботанические исследования по применению растений при болезнях медоносных пчел Азербайджана. *Вестник МГОУ, серия «Естественные науки. №1: 5-9.*

Касумов Г.З., Кулиев В.Б., Ибадуллаева С.Д. (2009) Дикорастущие пищевые растения в Нахчыванской АР Азербайджана по материалам этноботанических исследований. «Растительные ресурсы» (СПб), 45(вып. 2): 109-115.

Крылова И.Л., Шретер А.И. (1971) Методические указания по изучению запасов дикорастущих лекарственных растений. М.: ВИЛР, 31 с.

Машковский М.Д. (2000) Лекарственные средства: Практич. пособие: т. II. 14-е изд., перераб., испр. и доп. М.: Новая волна, 608 с.

Рабинович А. (1991) Лекарственные травы и рецепты древних времен. М.: 166 с.

Altundag E., Ibadullayeva S.J., Aslanipour B., Öztürk M. (2015) Medicinal and Aromatic Plants of İğdır (Turkey), Nakchivan (Azerbaijan), and Tabriz (Iran). International Conference “Applied ecology: Problems, Innovations”. Georgia: Tbilisi-Batum.

Guber R. (2001) La Etnografia. Metodo, campo y reflexividad. Norma, Bogota. <https://prezi.com/eabvn0jvz9gb/la-etnografia-metodo-campo-y-reflexividad-rosana-guber/>

Ibadullayeva S.J., Mamedova S.E., Sultanova Z.R., Movsumova N.V., Jafarli I. (2010) Medicinal plants of Azerbaijan flora used in the treatment of certain diseases. *African Journal of Pharmacy and Pharmacology*, 4(5): 545-548.

Ibadullayeva S.J., Shahmuradova M.C., Qahramanova N.C., Aliyeva Sh.G. (2012) Use of wild plants at dermatitis (skin diseases): Ethnobotany. *Journal of Applied Pharmaceutical Science*, 2(8): 64-67.

Martin G.J. (2001) Etnobotany. Manual de methods. Nordan-Comunidad. Montevideo, Uruguay. <http://unicolmayor.edu.co/publicaciones/index.php/nova/article/view/289/553>

**Этнофармакологические Свойства Лекарственных Растений,
Распространенных На Товуз-Газахской Территории**

С.Дж. Ибадуллаева¹, В.Н. Аббасов²

¹ Институт ботаники НАН Азербайджана

² Азербайджанский государственный аграрный университет

В статье представлены данные о терапевтической значимости лекарственных растений, распространенных на Товуз-Газахской территории, расположенной на северо-востоке Малого Кавказа (в пределах Азербайджана). Согласно результатам опроса и собеседований, были выявлены наиболее распространенные заболевания и около 100 видов лекарственных растений, назначаемых для их лечения. В зависимости от места проживания населения было установлено, что одно и то же лекарственное растение при различных заболеваниях находит различное применение.

Ключевые слова: Этноботаника, нетрадиционные лекарственные травы, этнофармакология, Товуз-Газахская территория

Ethnopharmacological Importance Of Medicinal Plants Spread On Tovuz-Gazakh Territory

S.J. Ibadullaeva¹, V.N. Abbasov²

¹ Institute of Botany, Azerbaijan National Academy of Sciences

² Azerbaijan State Agrarian University

Data about the therapeutic value of medicinal plants spread in the Tovuz-Gazakh territory located in the North-East part of the Lesser Caucasus (within Azerbaijan) are presented in the paper. According to the survey and interviews, the most common diseases and about 100 species of medicinal plants for their treatment were revealed. The same herb was found to have different usage for the treatment of various diseases depending on the habitat of the population.

Keywords: Ethnobotany, non-traditional herbs, ethnopharmacology, the territory of Tovuz-Gazakh